

## Fuad İbrahimov: "Şuşam üçün həmişə darixiram..."

...Fuad İbrahimov Şuşa şəhərində anadan olub. Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasını viola ixtisası üzrə, Almaniyadan Kölən Ali Musiqi məktəbini əvvəl viola, sonradan dirijorluq ixtisası üzrə bitirib. Fransada H.Berlioz adına festivalın medalına layiq görüllüb. 2008-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşbbüsü ilə yaranan "Yeni Filarmoniya" gənclər simfonik orkestrinə dirijor təyin olunub və bu orkestrlə Berlinlə "Young Euro Classic" musiqi festivalında (2009, 2010), İtaliyanın Toskana şəhərində MPF musiqi festivalında (2010) iştirak edib. Həmin il Kölən Ali Musiqi məktəbinin tələbə simfonik orkestrinə dirijor təyinatını alıb. Gənc dirijor kimi müsabiqə yolu ilə müxtəlif orkestrlərdə işləmək hüquq qazanıb. Alman Musiqi Məktəbi və Venesuela "Sistema" birliliyi ilə təşkil edilmiş layihəye (2010) rəhbər təyin edilib. Leipzig, Kölən Yaponiyada keçirilən "Pasific Music Festival"ında (2011) çıxış edib. Eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrində dirijor vəzifəsində çalışır və həm də Münhen orkestrinin baş dirijorudur.

- **Fuad bəy, sizi Vətəndə xoş gördük.**

- Təşəkkür edirəm.

- **Azərbaycan üçün darixmişdiz?**

- Əlbəttə. Mən həmişə Azərbaycanımız üçün darixiram. Doğma torpaq insanı çekir. Vətən üçün darixmamaq mümkün deyil.

- **Neçə ildir Almaniyada yaşayırsınız?**

- Artıq 14 ildir. Vaxtilə təhsil almaq üçün Almaniyaya getdim. Daha sonra işimi orda davam etdirməli oldum.

- **Azərbaycana gələn kimi ilk olaraq sizi hara çəkdi?**

- Təbii ki, ilk olaraq ailəm, evimiz-eşiyimiz, doğmalarım. Qürbətdə insan

öz dogma torpağı, ailəsi, dostları, qohum-qardaşı üçün darixır. Mən də ailəmlə görüşəndən sonra Azərbaycan Dövlət Filarmoniyasına getdim. Filarmoniya mənim üçün ikinci ailəmdir. Çünkü uğurlarımın çoxunu məhz burda qazanmışam. Hər dəfə... Vətənə dönenədə isteyirəm ki, Şuşaya yollanım. Çünkü ürəyimin bir parçası orda döyünməkdədir.

- **Münhen Yeni Filarmoniya orkestrində çalışırsınız. Bu iş həqiqətən ürəyinizcədidi?**

- Niye də olmasın? 2014-cü ildən həmin orkestrin baş dirijoruyam. Münhen yeni Filarmonik orkestri bu yaxınlarda Azərbaycanda da çıxış eləyib. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bağlanışında yüksək səviyyədə çıxışımız oldu. Bu qəbildən gələcəyə dair də planlarımız çoxdur.

- **Nə üçün təhsilinizi davam etdirmək üçün məhz Almaniyani seçdi?**  
**Burdakı təhsil sistemi siz qane etmədidi?**

- Xeyr. Məsələ təhsil sistemində deyil. Onu deym ki, mənim həyatimdə hər zaman qəribə hadisələr baş alıb gedir. Qeyri-adiliklər heç vaxt həyatimdən eksik olmayıb.

- **Cox maraqlıdır, bunu deyəndə nəyi nəzərdə tutursuz?**

- Mən 9 yaşına qədər Şuşada böyümüşəm, daha sonra məcburi köçküñ kimi öz torpağımızı terk etməli olmuşuq. Mühəriba zamanı musiqi ilə məşğul olmağa imkanım olmadı. Yəni musiqi sahəsini seçməyim və bu yolu tutub getməyim öz istəyimdən qaynaqlanır. Mühəriba gedən zaman bizim bütün günümüz zırzəmilərdə keçirdi. Ailəm musiqiçi ailəsi olsa da,



ürəyim musiqi ilə döyünsə belə, musiqi ilə məşğul olmağa heç bir imkanım və şəraitim olmayıb. Bakıya gələndən sonra musiqiyə olan istəyim, həvəsim, sevgim mənim ailəmi məcburiyyət qarşısında qoydu ki, yenə adımı musiqiyə yazdırınlar. Təbii ki, mən onları da başa düşürəm. 90-ci illərdə artıq bir ailə bacısı ola biləcək oğlanın musiqi ilə məşğul olmayı onlar üçün inandırıcı deyildi. Nə gözlə ki, istəyim hər şeyə qalib gəldi və onları inandırma bildim ki, seçdiyim yol doğru yoldur. Beləliklə, 12 yaşından musiqi ilə məşğul olmağa başladım. Daha sonra Konservatoriaya qəbul olundum və uğurlarım bundan sonra başladı.

- **Özünüzü bəxtiyar adam sayırsınız?**


- Özümü şanslı adam hesab edirəm. Çünkü hər zaman qarşıma yaxşı və işinən peşəkarı olan insanlar çıxıb. Konservatoriada çox yaxşı müəllimlərim vardı. Hansı ki, indi mənim musiqiçi kimi inkişafimdə böyük rol oynayıblar.

- **Bayaq Almaniyaya nə cür getməyinizi soruşdum...**

- O ki qaldı Almaniyada təhsilə bağlı sualınıza, bunun da öz tarixçəsi var. Bir gün məşhur dirijor Mstislav Leopoldoviç Rostropoviç Bakıya gəlmişdi. Ruhu şad olsun. Köhna bakılı olduğu üçün Bakıya tez-tez gələrdi. Onunla səhəbət etmək imkanı qazandım və o, məsləhət gördü ki, mən təhsilimi Almaniyada davam etdirim. Bilsiniz ki, o, dünya məqyası, çox məşhur bir musiqiçidir. Onun fikri mənim üçün sıradan bir fikir ola bilməzdi. Niyə də olmasın, deyə düşündüm. Bu mənim arzuma çevrildi. Bu arzunun gerçəkləşməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva mənə yardımçı oldu. Azərbaycanın Mədəniyyəti Dostları Fondunun təşbbüsü ilə Almaniyaya yola düşdüm. Daha sonra Heydər Əliyev Fondunun köməyi ilə iki təhsil aldım. Hər istedadların böyük imkanları olsun, beynəlxalq arenalara çıxa bilsinlər. Necə ki indi beynəlxalq aləmə çıxışları var. Yeri gəlmisin, bildirim ki, son zamanlar gənc nəslin beynəlxalq arenalarda özlərini göstərməsi üçün geniş imkanların açılması məni çox sevindirir. Belə ki, keçirilən beynəlxalq festivallar, simpoziyular, onların dövlət hesabına xaricidə təhsil almaları möhtəşəmdir. Azərbaycanda gənc istedadlara hər zaman diqqət göstərilir. Almaniyada isə çox şey gənclərin özündən asıldır. Əslində bu hal da normaldır. Çünkü ölkə çox böyükdür. Dövlət hər bir gəncə ayrı-ayrılıqda diqqət ayıra bilmir. Ona görə də orada yetişən, formalanşan gənclərin məsuliyyəti öz üzərinə düşür. Bu baxımdan bizim gənclərimiz dəha şanslıdır. Məsələn, Almaniyada çox nadir hallarda diqqət mərkəzində olmaq mümkün olur. Azərbaycanda isə istedadlı insanlara hər zaman diqqət yetirilir.

- **Azərbaycandan gəlib, Münhen Yeni Filarmonik orkestrinin baş dirijoru olmaq ordakaların qışqənciliğinə səbəb olmurmu?**

- Əsla. Belə şey mümkün deyil. Mən hər bir insanın uğuruna sevinəm



ikisini də yüksək səviyyədə başa çatdırırdım.

- **Almaniyada nüfuz qazanmış, tanınmış dirijorlardansınız. Hər iki ölkənin təhsili ilə yaxından bağlı olan bir mütəxəssis kimi, bu sistemlərdəki fərqlərlə bağlı nə deyə bilərsiniz?**

- Son dövrlər bə fərqi çox az görürəm. Çünkü bizdə də, Almaniyada da təhsildə Boloniya sistemində istifadə edirlər. Azərbaycanda istedadlı uşaqlar həqiqətən çoxdur. Cox istərdim ki, bu

istedadlarının böyük imkanları olsun, beynəlxalq arenalara çıxa bilsinlər. Necə ki indi beynəlxalq aləmə çıxışları var. Yeri gəlmisin, bildirim ki, son zamanlar gənc nəslin beynəlxalq arenalarda özlərini göstərməsi üçün geniş imkanların açılması məni çox sevindirir. Belə ki, keçirilən beynəlxalq festivallar, simpoziyular, onların dövlət hesabına xaricidə təhsil almaları möhtəşəmdir. Azərbaycanda gənc istedadlara hər zaman diqqət göstərilir. Almaniyada isə çox şey gənclərin özündən asıldır. Əslində bu hal da normaldır. Çünkü ölkə çox böyükdür. Dövlət hər bir

gəncə ayrı-ayrılıqda diqqət ayıra bilmir. Ona görə də orada yetişən, formalanşan gənclərin məsuliyyəti öz üzərinə düşür. Bu baxımdan bizim gənclərimiz dəha şanslıdır. Məsələn, Almaniyada çox nadir hallarda diqqət mərkəzində olmaq mümkün olur. Azərbaycanda isə istedadlı insanlara hər zaman diqqət yetirilir.

- **Azərbaycandan gəlib, Münhen Yeni Filarmonik orkestrinin baş dirijoru olmaq ordakaların qışqənciliğinə səbəb olmurmu?**

- Əsla. Belə şey mümkün deyil. Mən hər bir insanın uğuruna sevinəm

biriyməm. Ordakular mənim bu xüsusiyyətimi görüb, mehriban davranır və mənimlə çox səmimidirlər. Onlar mənə heç bir zaman qısqanc yanaşmayıblar və yanaşa da bilməzlər. Hər bir insan təkraredilməzdirdir. Hər insanın sözsüz ki, mənfi və müsbət cəhətləri var. Mən heç deyə bilmərəm ki, məndə çatışmayan cəhətlər yoxdur və hamının xoşuna gelirəm. Elə deyil. Amma elə bir şərait də yaratıram ki, mənə qarşı hər bir kəsin daxilində hansısa kin-küdürət yaranmış olsun.

**- 14 idir Almaniyada yaşayırsınız, nə gözəl ki, Azərbaycan dilində fikirlərinizi sölis və gözl ifadə edirsiniz.**

- Tərifə görə təşəkkür edirəm. Çalışıram ki, danışanda rus kelmələrindən istifadə etməyim. Bizi də çox tez-tez görürəm ki, insanlar "uje", "vobše", "vsyo" və bu kimi ifadələrdən istifadə edir. Mən belə şeyi xoşlamıram. Əgər öz dilimdə danışacağamsa, heç bir əcnəbi sözdən istifadə etməyəcəm. Buna ehtiyac varmı ki?! Mənim gözəl və zəngin bir ana dilim var. Nə üçün əcnəbi sözlərdən istifadə etməliyəm? Mən belə şeyin qəti əleyhinəyəm.

**- Rus və alman dilindən qeyri hansı dilləri bilirsiniz?**

- İngilis, alman dilini təmiz biliyəm. Rus, polyak, türk dillərində danışlığı bacarıram.

**- Fuad bəy, siz saysız beynəlxalq festivalarda çıxış etmisiniz. Hansı ki, həmin festivalarda Azərbaycan bəstəkarlarının əsərlərinə üstünlük vermisiniz. Xaricdə bizim əsərlər necə qəbul olunur?**

- Çox gözəl. Bizim əsərimizin hansısa xarici ölkədə uğur qazanmadığını qəti görməmişəm. Bu, tək məndən asılı olan səbəblərdən qaynaqlanmış. Bizim bir çox gənc, istedadlı, öz işinin peşəkarı olan dirijorlarımız da var



çatdırıran sənətkardır. Bəstəkarla dirijor arasındaki "anlaşma" hər zaman maraqlı doğurur.

- Bunlar tamamilə fərqli şeylərdir. Onları müqayisə etməyi düzgün hesab etmirəm. Çünkü onların hər ikisi musiqinin fərqli qollarıdır. Dirijor yazılmış bir əsəri müxtəlif cür yoz'a bilər. Musiqini elə hala sala bilər ki, bəstəkar həmin musiqini dinləyəndə həttə utanar. Əlbəttə ki, dirijordan çox şey asılıdır. Dirijor ilk növbədə psixoloq olmalıdır. Bilməlidir ki, hansı anda nəyi necə eləsin. Nə mümkün, nə mümkün deyil və s. Dirijor dediyin çox vacib rol oynayır. Dirijor bir də çalışmalıdır ki, bəstəkarın məhsulunu düzgün şəkildə çatdırınsın. Dirijorun o qədər imkanı yoxdur ki, oturub bəstəkarla səhbət etsin, bilsin ki, bəstəkar nə istəyirmiş. Ancaq işini elə qurmalıdır ki, bəstəkarın məhsulunu korlaması. Və musiqicisiz, orkestrsiz, bəstəkarsız dirijor yoxdur. Dirijor bütün bunların hamisindən asılı olan bir şəxsdir...

**- Bizə vaxt ayrdığınız üçün çox-çox təşəkkür. Sizə yeni-yeni uğurlar...**

- Sizə də həmçinin...

ki, onlar da ölkəmizi beynəlxalq səviyyədə təmsil edib və edirlər. Beynəlxalq festivalarda bəstəkarlarımızın əsərləri böyük uğurlar qazanır. Bizim bəstəkarlarımız həqiqətən dünya şöhrəti, tanınmış bəstəkarlardır. Bunun üçün dünya onların yaratdıqlarına biganə qala bilməz. Mən özüm xaricdə saysız-hesabsız çıxışlar etmişəm, bunun şahidiyəm.

**- Məni bir sual düşündürür, görəsən bəstəkar böyükdür, yoxsa dirijor? Dirijor əsəri idarə edən, yön verən və onu tamaşaçıya düzgün şəkildə**

**Sorğu Xəyalə Rəisindir**